

(The Good News Message – Azerbaijani)

Yaxşı Xəbər Mesaj

İsa sağdır. İsa öldü və dirildi.¹ İsa geri gəlir.² İsa cənnətə aparın yeganə yoldur.³ İsa saxlayır.⁴ Luka 4 qeyd olunduğu kimi, İsa hər şeyi edə bilər.⁵ İsa King və O, Britaniya var.⁶ Bu Krallıq daxil yalnız yolla dünyaya edilir.⁷

İsa çarmıxda öldü və onun orqanı ilə hər günah etdi. Onun yaraları ilə biz şefa tapdıq.⁸ O, bizim üçün çox əziyyət, belə ki, biz əbədi Ona əbədi sərf edə bilər.⁹ Allah bizim ölmək Onun Oğlu İsa göndərdi dünyanı elə sevdi.¹⁰ Allah qiymət ödəmək deyil ki, bilirdi. qiymət böyük idi, və biz Allahın standartlarına cavab heç vaxt ola bilər.¹¹ İsa gəlib görə.

İsa əti etdi Kəlam. İsa insan oldu.¹² İsa bu yer getdi və özü ilə ağrı və imtina hər formada yaşadı.¹³ O, rədd və xor edildi. Heç kim, hətta Ona baxmaq istədi¹⁴ hələ O, bizim üçün böyük bir şey etdi: O, Ata bizə geri barışdırdı. İsa nə Çünki biz artıq Allahdan ayrı olmalıdır. İsa biz bir daha Ata ilə ünsiyyət ola bilər öldü.¹⁵ İsa həyat ola bilər ki, həyatını itirdi.¹⁶ İsa vasitəsilə biz əbədi həyat var.¹⁷ İsa vasitəsilə biz günah bağışlanma var.¹⁸ İsa həyat verir One çünki İsayə iman edənlər, həqiqətən, ölmək heç vaxt.¹⁹ İsa Ona iman edən bütün həyat verir.²⁰ Və əbədi həyat ürəyində onu almaq andan başlayır.²¹

Siz cənnətə daxil olmaq üçün yaxşı işlər və ya əməllər yoxdur.²² Siz var Bütün İsayə iman edir. Onun adı çağırın. saxlamaq Ondən soruşun. sizə çatdırmaq Ondən soruşun. O, burada. Onun Ruhu sizə yardım etmək üçün burada. Rəbbinin adı ilə çağırın. İsa dua edin, və siz xilas olacaq. Allah Onu ölümlər arasından qaldırdı ki, qəlbində İsanın Rəbb olduğunu dilinlə iqrar edib və iman gətirsəniz, üçün, xilas olacaq.²³ Siz əbədi həyat var. Sən Allahın bir

uşaq olacaq, Allahın Padşahlığı bir vətəndaş.²⁴ Allahın Padşahlığı əbədidir.²⁵ Allahın Padşahlığı indi burada Rəbbin və Xilaskarın kimi İsa qəbul edən bütün mövcuddur. İsa cənnətə aparan yeganə yoldur. biz xilas ola bilər olan səma altında heç bir başqa adı yoxdur.²⁶

Bir gün İsa qayıdacaqlar. O, yenidən geri gəlir.²⁷ Və bir gün, O, istisna və bu yerdən padşahlıq olacaq.²⁸ Bu mesaj, əziz bir sizi qorxutmaq deyil. Bu mesaj ki, vaxt qısa bildirin və Məsihin qaytarılması tezliklə. İsa Məsih yenidən qayıdacaqlar.²⁹ O, bir körpə kimi bir dəfə gəldi, çünki mən "yenidən" demək, lakin O, ikinci dəfə gələndə, O, King fəth olacaq.³⁰

İndi hazır, əziz dost olmaq lazımdır. İndi qulaq asmaq üçün vaxt. İndi vaxt. Sizin ürəyini inadkar etməyin. Allaha qarşı üsyan etməyin.³¹ Bu gün qurtuluş günüdür.³² İndi bir an almaq və Rəbbinə özünüzü verir. Ona sizin həyat ver. Ona özünüzü təslim. O, sizin üçün bu gün. Ona şəfa dərin iş imkan — ürək şəfa, bütün günah sizi təmizlənməsi. O bilir. O, burada. Birlikdə dua edək:

Hörmətli İsa, Mən günahları bütün məni bağışla diləyirəm. Mən saxlamaq üçün xahiş edirik. Mən də sizə olan geri döndü, amma indi mən sizə gəlir. hər haqsızlıqdan mənə təmizləmək edin. Mənə şəfa edin. Həyatımın hər sahədə mənə şəfa edin. Ən əhəmiyyətli, mənə ərzində yaşamaq üçün gəlmək edin. Mən bilmək istəyirəm. Sizinlə əlaqələr olsun. Mən səninem. Mən əbədi Ey Allahım, King Hörmətlə am; və mən gün istirahət üçün sizə xidmət etmək üçün seçin. Mənim üçün ölüm və mənə qənaət üçün, Rəbb təşəkkür edirik. Mənə lazımdır ki, bütün almaq. Sizinlə əbədi olan gözləyirik. Amin.

Əziz qardaş və bacılar, indi bu namaz dua və ürək daxil İsa almış ki, imanla, İndi Məsihdə yeni yaradılması.³³ Siz artıq eynidir. Siz artıq bir neçə dəqiqə əvvəl idi ki, şəxs; İsa sizin ürəyinin indi.³⁴ Nə gözəl Öz Ruhunu sizinlə olmasıdır. Bəli, Müqəddəs Ruh sizinlədir. O sizə rəhbərlik və sizə yardım

edəcək, Allahdan gəlir Onun həqiqət vasitəsilə yol göstərən.³⁵

İndi, nə lazımdır ki, bir neçə şey var: Daimi Allahın Kəlamını oxumaq.³⁶ Müqəddəs alın, və Yəhya Kitab başlayır. Oxuyun və sizin fikrinizi çevirmək, çünki Allahın Kəlamını öyrənmək.³⁷ Başqa bir şey: hər gün Allaha dua vaxt sərf edirlər. eləcə də qulaq asmaq üçün məlumat əldə edin. Bu firqəsidir. Bu Onun səsini eşitmək öyrənmək necə — Ona vaxt sərf.³⁸ O, sizə danışmaq istəyir, belə ki, çox qulaq asmaq üçün öyrənmək lazımdır. Məsihi rüsvay o şeyi uzaq durun. Siz İsa haqqında daha çox məlumat əldə edə bilərsiniz bir yer tapmaq kömək etmək Müqəddəs Ruh soruşun.³⁹ Düşünürəm ki, biz birlikdə bu dəfə idi belə şadam. Mən Rəbbi sizin həyat verdi belə şadam. Siz eyni heç vaxt. Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfü və bilik bitir.⁴⁰

¹ Vəhy 1:18

² Yəhya 14:2, 3

³ Yəhya 14:6

⁴ Həvarilərin işləri 4:12

⁵ Luka 4:18, 19

⁶ Yəhya 18:36, 37

⁷ Yəhya 3:5, 6

⁸ Yəhya 19:30, 1 Peter 2:24

⁹ Yeşaya 53:3, 4

¹⁰ Yəhya 3:16, Qalatiyalılara 3:13

¹¹ Romalılara 3:23, 24

¹² Yəhya 1:14

¹³ İbranilərə 4:15

¹⁴ Yeşaya 53:3

¹⁵ Romalılara 5:10, Koloslulara 1:19-22

¹⁶ Yəhya 10:10

¹⁷ Yəhya 10:27-30

¹⁸ 1 Yəhya 2:2

¹⁹ Yəhya 11:25, 26

²⁰ 1 Yəhya 5:11-12

²¹ Romalılara 10:9-10

²² Efeslilərə 2:8-9

²³ Romalılara 10:9-10

²⁴ Yəhya 3:3, Filipililərə 3:20, 21

²⁵ Daniel 4:3, Luka 1: 32, 33

²⁶ Həvarilərin işləri 4:12

²⁷ Vəhy 1:8

²⁸ Zəkəriyyə 14:4, 9

²⁹ Vəhy 22:12, 13

³⁰ Vəhy 1:5

-
- ³¹ İbranilərə 3:15
³² 2 Korinflilərə 6:2
³³ 2 Korinflilərə 5:17
³⁴ Qalatiyalılara 4:6
³⁵ Yəhya 16:13, 14
³⁶ 2 Timoteyə 2:15
³⁷ İbranilərə 4:12
³⁸ Yəhya 10:27
³⁹ Yəhya 14:15-17, İbranilərə 10:25
⁴⁰ 2 Peter 3:18